



"ABB-İnvest İnvestisiya Şirkəti" QSC
Dividend Siyasəti

Mündəricat

1. Ümumi müddəalar
2. Əsas anlayışlar
3. Siyasətin əsas prinsipləri
4. Dividendlərin elan edilməsi və ödənilməsinin əsas müddəaları
5. Dividendlərin ödənilməsi
6. Dividendlərin ödənilməsinə məhdudiyyətlər

1. Ümumi müddəalar

1.Ümumi müddəalar:

1.1.“ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin (bundan sonra –Şirkət) Dividend siyasəti (bundan sonra – Siyasət) Şirkətdə dividend ödənilməsinin əsas prinsiplərini, dividendlərin elan edilməsi və ödənilməsi qaydalarını, dividendlərin ödənilməsi ilə əlaqədar məhdudiyyətləri, habelə bu dividendlərin ödənilməsinin həyata keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri müəyyən edir.

1.2.Siyasət Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi və digər qanunvericilik aktları əsasında hazırlanmışdır.

1.3.Siyasət Şirkətin korporativ idarəetmə sisteminin bir hissəsi olub, dividend ödənişlərinin edilməsi zamanı Şirkət və onun səhmdarlarının maraqlarının balanslaşdırılmasına və səhmdarların qanunvericilik və şirkətdaxili qaydalarla müəyyən edilmiş hüquqlarının gözlənilməsinə əsaslanır.

2. Əsas anlayışlar

2.1. Siyasətdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.dividend - Şirkətin səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi nəticəsində əldə olunan vəsait. Vergi məqsədləri baxımından, yuxarıda qeyd olunanlardan əlavə, Şirkətin ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri həddlərində geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişlər də dividend hesab edilir. Şirkətin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri həddlərində geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır;

2.1.2. səhmdar - qanunvericiliyə uyğun olaraq Şirkətin bir və ya bir neçə sayda səhmlərinin mülkiyyətçisi olan fiziki və/və ya hüquqi şəxs(lər);

2.1.3.dividendlərin ödənilməsi haqqında qərar - Şirkətin SÜY-ün səhmdarlara dividend ödənişinin həyata keçirilməsi barədə qərarı;

2.1.4. xalis mənfəət - yerli və beynəlxalq standartlara uyğun hazırlanmış hesabatlara əsasən müəyyən edilən vergi və digər məcburi ödənişlər ödənildikdən sonra Şirkətin sərbəst sərəncamında qalan gəlir.

2.2.Bu maddədə qeyd edilən anlayışlar yalnız bu Siyasətin məqsədləri üçün istifadə edilir.

2.3.Bu Siyasətdə istifadə olunan digər anlayışların bu Siyasətlə izahı verilmədiyi təqdirdə,Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş mənaları başa düşülür.

3. Siyasətin əsas prinsipləri

3.1.Siyasət aşağıdakı prinsiplərə əsaslanır:

3.1.1.qanunçuluq - dividendlərin hesablanması, ödənilməsi (elan olunması) prosesinin qüvvədə olan qanunvericiliyə, eləcə də qanunvericiliyə müvafiq olaraq qəbul edilən digər normativ aktlara uyğun təşkili və icrası;

3.1.2.şəffaflıq- dividendlərin hesablanması, ödənilməsi (elan olunması), habelə ümumilikdə Siyasətin həyata keçirilməsində şəffaf mexanizmin qurulması;

3.1.3.ədalətlik - dividendlərin hesablanması, onların məbləği və ödənilməsi qaydaları haqqında məlumatların əldə edilməsi üçün bütün səhmdarların Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində bərabər hüquqlarla təmin edilməsi, Şirkət və onun səhmdarlarının maraqlarının optimal uyğunluğuna nail olunması;

3.1.4.dayanıqlı inkişaf - Siyasətin mütəmadi yenilənməsi və Şirkətin strateji məqsədlərinin dəyişməsi halında ona yenidən baxılması, eləcə də Şirkətin investisiya cəlbediciliyinin artırılması, kapitallaşdırılması və gəlirliliyinin yüksəldilməsi zərurəti.

4. Dividendlərin elan edilməsi və ödənilməsinin əsas müddəaları

4.1.Dividendlərin ödənilməsi haqqında qərarla (elanla) dividendlərin ödənilməsi zamanı səhmlərin sahibləri ilə əlaqədar reyestr məlumatlarının əldə olunacağı tarix və səhm üzrə hesablanılmaqla ödəniləcək dividendlərin həcmi müəyyən edilir.

4.2.Dividendlərin ödənilməsinə (və ya ödənilməməsinə) dair qərar verilməsi Şirkətin hüququdur. Şirkət maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olaraq dividendləri aralıq (yarımillik, rüblük) və ya ildə bir dəfə ödəyə bilər.

4.3.Şirkətin səhmdarlarına dividendlər aşağıdakı əsaslarla ödənilir:

4.3.1.qanunvericiliyə uyğun qaydada hazırlanmış maliyyə hesabatları ilə müəyyən edilən Şirkətin xalis gəlirinin mövcudluğu;

4.3.2.dividend ödənişi ilə bağlı qanunvericilikdə və bu Siyasətdə nəzərdə tutulmuş məhdudiyyətlərin olmaması;

4.3.3.SÜY tərəfindən dividend ödənişlərinin ödənilməsi haqqında qərarın qəbul edilməsi.

4.4.Şirkətin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Şirkət dividendlərin ödənilməsi üzrə öhdəliyini dividendlərin ödənilmə müddəti ərzində istənilən gün yerinə yetirmək hüququna malikdir. Şirkət hesablanmış dividendlərin ödənilməsi müddətləri üzrə ayrı-ayrı səhmdarlara hər hansı üstünlük vermir.

5. Dividendlərin ödənilməsi

5.1.Dividendlərin ödənilməsi haqqında qərar SÜY-ün müvafiq maliyyə dövrünün nəticələrinə həsr olunan növbəti iclasında qəbul edilir. Dividendlərin ödənilməsinə dair SÜY-ün qərarı olmadan Şirkət dividendləri ödəyə, səhmdarlar isə onların ödənilməsini (müvafiq imtiyazlı səhm sahibləri istisna) tələb edə bilməz.

5.2.İcraçı direktor elan olunmuş dividendlərin SÜY-ün qərarında qeyd olunan tarixə dövlət reyestrindən çıxarışda adları əks olunmuş səhmdarlara vaxtında və tam ödənilməsini təmin edir.

6. Dividendlərin ödənilməsinə məhdudiyyətlər

6.1.Dividendlərin elan edilməsi, onların ödənilməsi haqqında qərarın qəbul edilməsi, habelə dividendlərin ödənilməsi zamanı Şirkət qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətləri nəzərə alır.

6.2.Şirkətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsə, Şirkət dividendləri elan edə və ödəyə bilməz. Şirkət yalnız dividendlərin ödənilməsinə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müəyyən müddət üzrə xalis mənfəətdən dividendləri ödəyə bilər.